



Mhmd Peymbri (s) zahiri grn nec olub

!He Peymbri (s) grmsnz? Glin Onu siz tsvir edk

Arannews-slaminSesi.info - Bir gn mam Hsn () ogey days Hinddn xahi etdi ki, Hzrt Mhmd Peymbri (s) tsvir etsin. Hind Hzrt Xdicnin vlvki
:rindn olan olu idi v Peymbri (s) gey olu sayld. Hind Allahn Rsulunlu bel tsvir etdi

Allahn Rsulu ox uca xsiyyt sahib idi. hrsi on drd geclik Ay kimi parldayrd. Ortaboylu idi; n gdk, n d uzun. Kll smklri iri idi. Salar bir o qdr d buruq"
.deyildi. Bzn salarn bann arxasnda toplayr, bzn is ab buraxrd. Bu zaman salarnn uzunluu qulann sralq yerini amrd

hrs i aq v travtli idi. Geni aln vard. Kamana oxar zrif v atma qalar vard. Qalarnn arasndan bir damar keirdi ki, qzblnd bu damar grilib z xrd.
Burnu azacq qabarq kild idi, parldayrd, htta ilk baxda uzunsov grnd. Sx saqqal vard. Gzlri qara idi, az kiik deyildi. Dilri aappaq v yaraql idi... Gm
kimi byaz v dz boynu vard. Btn zalar mtasib v gzl idi. Sinsi v qarn bir xtt boyunca eyini mstvid idi (yni n sinsi, n d qarn irli xmamd). Sinsi geni,
kryi enli idi. Sinsindn gbyin kimi nazik xtt klnd tklr uzanrd. Qollarndan v qlarndan frqli olaraq, qarnnn v kksnn zri tksz idi. Qollar uzun, ovucalar
enli, l-ayaq smklri iri idi. Nazik beli vard. Qarn kiik idi. Ayaqlarnn alt hamar idi. Yeri ynd azacq saa-sola meyl edirdi, tvaz il, amma cld yeri yirdi.
Yerii el idi ki, sanki yoxudan aa enir. Bir trf dnd btn vcudu il evrilib dndri (yalnz ban dndrmzdi). Baxlar utancaq idi, smaya az nqr salard, ox vaxt
."yer baxard. Baxanda gzlri qyar, nzlri bir yer zillmy xolamazd. Shablrl birlikd addmlayar, rastlad adamlara birinci salam verrdi

:Bu yerd mam Hsn () Hinddn xahi etdi ki, Peymbri (s) davranndan dansn. Hind szn davam etdi

Allah Rsulunun btn vcudu sanki hzn v kdr brnm. Hmi fikirlil grnd, he vaxt rahat olmurdu. Ehtiyac olmadan danmaz, ox susard. Sznn vlvli d, axr"
da btv v aydn olurdu. Qsa danard, uzunluuq etmzdi, amma mqsdini btv atdrard. Xo xlaql idi, camaatla yumaq davranrd. He kim haqsizlq etmz,
he kimi aalamazd. Allahn nemtlri az da olsa, onlar ox sayard. Yemyi n ox triflyr, n d mzmmt edrdi. Dnyaya v onun nemtlrin gr qzblnmzdi.
Amma haqq mdafi etmk n qzblnd ona yardm gstrilincy kimi (yni haqsiz adam peman oluncaya v ya baqalar trfindn zrrsizdirilincy kimi) he
kimi tanmaz v sakit olamazd. zn aid olan mslr bard qzblnmz, kkryib-comazd. Nyi is baqasna gstrmk istynd btn li il iar edrdi (yni barma il v ya ba
il, gz il iar etmzdi). Tccblnd ovucalar evirrdi. Dananda li il d bzi hrklr edr, adtn, sa linin ovucunu sol linin ba barmana toxundurard. Qzblnd zn
."knara evirrdi. Sevinnd gzlri qyard. Gl adtn tbssm klnd olard, bu zaman ya damclar kimi yaraql dilri grndi

mam Hsn () buyurur ki, Hinddn eitdiklrimi uzun mddt qardam Hseyn () demdim. Xeyli vaxt kedikdn sonra bunlar Ona dandm. Mlum oldu ki,
:Hseyn () d btn bunlar bard atam lidn () soruubmu. Hseyn () dedi ki, Peymbri (s) evdki davran bard atamdan sorudum, bel cavab verdi

Peymbri (s) hans evd (yni xanmlardan hans birinin hcsind) qalmas Onun zndn asl idi (bu mslld Allahdan gstri almr). Evdki vaxtn hissy blrdi."
Vaxtn bir hisssini izzt v clal sahibi olan Allaha (ibadt) hsr edrdi. Bir hissni ailsin, qalan bir hissni d zn ayard. z n ayrd vaxt da iki hissy blrdi:
.vaxtn yarsn zn hsr edrdi, yarsn da camaata. Istisnasz olaraq hamnn mslrli il mul olar, kmyini he kimdn sirgmzdi

Insanlardan tr ayrd vaxt rzind adti bu idi ki, fzilt hlin (yni imanda stn olanlara) stnlk verrdi v insanlarn ehtiyaclarl tqvalarna uyun olaraq
qarlayard. İnsanlar yaln o ilrl mul edrdi ki, bunun nticsind islah olsunlar. Yaln o eyldn danard ki, camaata faydas dysin. Deyrdi ki, szm eidnrl
baqalarna da atdrsnlar. Taprard ki, z ehtiyacn mn sylmk imkan olmayanlarn szn mn atdrn. nki hr kim szn dey bilmynlrl szn hkmdara (v ya
ixtiyar sahibin) atdrsa, qiyamt gnnd Allah onun qdmrlini mhkm edr. Adamlar o hzrti ziyart edr, hzurundan raz halda v savad ld etmi kild
."xardlar

:Hseyn () Imam lidn () sorudu ki, Peymbri (s) evdn knardak davran bard Ona dansn. Hzrt buyurdu

Peymbri (s) ehtiyac olmadan danmazd. İnsanlar arasnda lft v mehribanlq yaradar, dmnilik yaranmasna imkan vermzdi. Hr bir qvmn (qbilnin)"
basna hrmt gstr, onu hmin qvmn bas vzifsind saxlayard. Camaat fitnlrdn uzaqladrd, trafda insanlarla pis davranmalarna imkan vermzdi.
Shablrln vziyyti il yaxndan maraqlanar, cmiyytd ba vern hadislr bard camaatn fikrini soruurd. Yax mlrl triflyr, pis ilri pislyr v tnqid edrdi. Hr id
mtdil (mlayim) davranar, ixtilafdan, qardurmadan qaard. z qfltd olamazd ki, baqalar da Ona baxb qfltd qalmasnlar v tnblli dar olmasnlar. Hr bir
hala uyun x yolu Ona mlum idi. Haqq n skildr, n d artard. İnsanlarn n yaxlar Ona daha yaxn idilr. Camaata daha yax nsiht ver biln adamlara

."stnlk verrdi. Baqalarn zn tay v brabr tutanlara, trafdaklara daha ox yardm gstrnlr z yannda daha yxsk mqam verrdi

:Sonra Imam Hseyin () atasndan xaihi etdi ki, Peymbrin mclisli bard Ona dansn. Imam li () buyurdu

Allahn Rsulu yaln uca Allahn adn zikr edrk qalxb-oturard. Mclislrd z n xsusi yer ayrmazd (yni znn baqalarndan stnlyn gstrmk n mclisin banda" v ya xsusi bir yerd oturmazd), insanlara da bunu qadaan etmidi. Bir mclis daxil olanda bo yer tapb oturard, baqalara da bunu taprard. Mclis hlindn hr ks layiq oldu qdr diqqt gstrdi. imkan yaratmazd ki, bir ks Onun baqasna daha ox ehtiram gstrdiyini dnsn. Onunla oturm halda v ya ayaq st shbt edn adama sbrl o vaxta kimi qulaq asard ki, szn bitirib saollasn. Ehtiyacn bildirn adamn ya xahiini yerin yetirr, ya da mlayim bir szl onu yola salard. Gzl xlaqna gr camaat Onunla rahat shbt ed bilirdi. O, insanlar n mehriban ata kimi idi. Ham hquq baxmndan Onun gznd eyni idi. Onun mclislind helm (mlayimlik), hya, sbr v mant hkm srrd. Bu mclislrd he kim ssini yksltmdz, he kimin haqq tapdalanmaz, he ksin eybinin st almazd. Burada ham dalt riayt edr, tqvaya gr stn saylar, tvazkar davranard. Bu mclislrd ham byklr ehtiram gstrr, kiiklr mrhmtli davranar, . "ehtiyaclar zndn irli bilr, qriblr yardm gstrdi

:mam Hseyin () Peymbrin z mclis dostlar il rftar bard sorudu. Hzrt li () cavab verdi

Allah Rsulu hmi xo sima gstrr, baqalarln hrktini yaxla yozard, xasiyyti mlayim idi, kobudluq etmzdi. Qara-qqr sevmz, sy symz, eyib tutma" xolamaz, yaltaqlq etmzdi. Bynmdiyi hallara bzn gz yumard. Amma he kimi myus qoymaz, midlri qrmazd. eydn uzaq durard: hctknlik, ox danmaq v bihud ilr ba qardmaq. Camaatla rftarnda da xsusiyytdn uzaq qaard: insanlar danlamaz, onlarn eyiblr v gizli ilri il maraqlanmaz, savab qazanmaq midi olmayan hallarda danmazd. O dananda mclis hli el sakit durard ki, sanki balarnda qu yuva qurub. Yaln O szn bitirndn sonra camaat danard. Onun hzurunda birinci danmaq n mbahis etmzdilr, danan adam szn bitirn kimi ham sakit durub dinlyrdi. İnsanlar Onun hzurunda danma n stn danq hesab edrdilr. Hamn gldy szlr Peymbr d glr, hamn tcblndiyi ilr O da tcblnrddi. Qrib insanlarla sbrli davranar, kobud v yersiz szlr dzrdi. O hzrti narahat etmsin dey, shabl r qrib bir adam knara itlynd narahat olar v buyurard: "Mhtac adamla rastlaanda ehtiyacn hll edin". imkan yaratmazd ki, etdiyi yaxla gr Onu triflsinlr. Bir adam danqda hddi kemyinc, szn ksmzdi. Bu halda szn ksmk n ya ona . "susma buyurar, ya da shbtin bitdiyini bildirmk n z ayaa qalxard

:Daha sonra Imam Hseyin () atasndan sorudu ki, Peymbrin skutu (susmas) nec idi? Imam li () cavab verdi

Allah Rsulunun skutu drd xsusiyyt malik idi: tqdir (hr eyin yerini v miqdarn bilmk), tfkk, helm (mlayimlik) v hzr (kindirmk). Tqdir zn bunda" gstrirdi ki, o hzrt z baxlarn mclis hlinin hr birin brabr kild paylayar (yni hamya eyni baxar), hamn szn brabr kild dinlyrdi. Onun tfkk (dnsci) fani olan dnya v baqi olan axirt haqqnda idi. Helm v sbr Onun xlaqnda birlmidi. (zn aid olan) he n Onu qzblndirmz v zndn xarmazd. Peymbrin kindirmyi (hzr) is drd msld zn gstrirdi: yax ilri yerin yetirmk (baqalar da Ona tqldi etsinlr dey); pis ilrdn uzaq olmaq (baqalar da bundan kinsinlr . "dey); mmtin islah olmas mqsdil almaq; dnya v axirt faydasn znd hat edn ilri hyata keirmk